

Əlizadə Əsədov ismi çoxdan məşhurdur Azərbaycan ölkəsində, xüsusun Cənub bölgəsində. Tanrılar onu bir idman ustası kimi. Sevirlər onu Cənub bölgəsində "boksun atası" kimi. Boks arenasında şöhrətlidir SSRİ idman ustası, Beynalxalq dəracəli hakim kimi. Əzizdir-doğmadır yaşadığı Liman şəhərində bir müəllim kimi. Azərbaycan Respublikasının Əməkdar məşqçisidir. Azərbaycan Respublikasının "Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi"dir... Yetirmələri saysız-hesabsızdır. Soraqları, şöhrətləri dünyani dolasır. Qəlebələri - zəfərlərilə ucaldırırlar Vətənin başını. Qürurlandırırlar yurdun min-min vətəndaşını. Şan-şöhrətdirlər Cənub bölgəsinə, həm də böyük Azərbaycana - erməni fasızını diri-dirisi gəbərdən o balsızlaş aslanı.


Ömrünün 67-ci baharını yaşayır Əlizade İmran oğlu. Yaşayır Vətənə tükənməz sevgi-məhəbbətə dolu. Yaşayır ve çalışır bu gün də Vətənənamə, Vətənəşqinə. Mənə bir həqiqət gün kimi aydınlaşdır ki, Əlizadənin müəllimliyi də, idman fəaliyyəti də yalnız Vətənə xidmətə hesablanıb. Elə Əlizadənin bu günlərdə "Elm və təhsil" nəşriyyatında buraxılan "VƏTƏN, SEVGİ ÜNVANIM" (Bakı-2021) kitabı da Vətənə xidmətin bir örnəyi, bir görkündür. Kitabda Əlizadənin şeirləri, hekayə, lətife və publisistik yazıları toplamışdır. Kitabın ön sözündə "Respublika həyatı" qəzetiñin baş redaktoru şair-publisist Xudaverdi Cavad çox düzgün olaraq qeyd edir ki, kitabda gedən şerlərin eksəriyyəti vətənpərvərlik hissindən qaynaqlanır. Müəllif oxucusunuñ əlinən tutaraq doğma Azərbaycanın seyrinə çıxır, seyahətdən doğan xoş təessüratları misralara çevirir". (səh.15) Ön söz müəllifinin dediklərini qəbul edərək onu da bildirirəm ki, oxucu yalnız seyre çıxmır. Yalnız yurdun gözəlliklərindən zövq almır. O, eyni zamanda, bu ecazkar tanrisal təbəti, müqəddəs torpaqlarımızı erməni canavarlarınıñ caynaqlarından qoparan

Sixraq göz yaşını,
Uddun hərb savaşını.
Əzdin düşmən başını,
Azerbaycan əsgəri.
... Yatağın oldu səngər,
Etdin sinəni sıpər.
Oldun qalib bir əsgər,
Azerbaycan əsgəri. (səh.33)

Əlizadənin poetik təqdimatında Azərbaycan əsgəri "düşmən qəbirqazdır", "düşmən başını əzəndir", "Qarabağın xilaskarıdır", "düşmən aşına zəher qatandır", "qeyrət-sücaət simvoludur".

Şəhərə qalib olundun,
Ölümündən doğuldun.
Qeyrət simvolu oldun,
Azerbaycan əsgəri (səh.33)

Əlizadənin "Azerbaycan əğulları" şeri 8 bənddən ibarətdir. Janrina görə gərəylidir, mərdlik və qəhrəmanlıq, savaş və çarpışlara çağırınan gəryayı. Şair çalışıb ki, bu gerçəklə "Vətənin ər əğullarını" onlara və göstərdikləri qəhrəmanlıqlara xoş söz və ifadelerlə vəsət etsin və bu mərd əğulları bugünün və sabahın gənclərinə parlaq nümunə, qəhrəmanlığın həqiqi varisleri kimi təqdim etsin. Şair Babəkin və Şah



Azalmasın poetik naxışları

(Əlizadə Əsədovun yaradıcılığına bir baxış)

əhərəman əsgər və zabitlərimizin, əbadiyət zirvəsinə ucalan şəhidlərimizin, bədəninin bu və ya digər üzvünü itirən qazilərimizin qazandıqları möhtəşəm qələbədən qürurların və bu müqəddəs savaşda dünyasını dəyişənlər Allahdan rəhmət, sağ qalanlara min-min təşəkkürler, uzun-uzun ömür-lər dileyirler. Və oxucu ürəyindən keçən bu minnətdarlıq duygularını müəllif misralara-poerik səmimiyyəti açıq-aydın hiss edilən misralara həpduraraq sevimli oxuculara ərməğan göndərir:

Sixraq göz yaşını,
Uddun hərb savaşını.
Əzdin düşmən başını,
Azerbaycan əsgəri.
... Yatağın oldu səngər,
Etdin sinəni sıpər.
Oldun qalib bir əsgər,
Azerbaycan əsgəri. (səh.33)

Əlizadənin poetik təqdimatında Azərbaycan əsgəri "düşmən qəbirqazdır", "düşmən başını əzəndir", "Qarabağın xilaskarıdır", "düşmən aşına zəher qatandır", "qeyrət-sücaət simvoludur".

Şəhərə qalib olundun,
Ölümündən doğuldun.
Qeyrət simvolu oldun,
Azerbaycan əsgəri (səh.33)

Əlizadənin "Azerbaycan əğulları" şeri 8 bənddən ibarətdir. Janrina görə gərəylidir, mərdlik və qəhrəmanlıq, savaş və çarpışlara çağırınan gəryayı. Şair çalışıb ki, bu gerçəklə "Vətənin ər əğullarını" onlara və göstərdikləri qəhrəmanlıqlara xoş söz və ifadelerlə vəsət etsin və bu mərd əğulları bugünün və sabahın gənclərinə parlaq nümunə, qəhrəmanlığın həqiqi varisleri kimi təqdim etsin. Şair Babəkin və Şah

Haqqdan, qeyrətdən doğuldun,

Əşqi, andi Vətən oldu.
Döyüslərdə yaşa doldu
Vətənin ər əğulları (səh.25)

Şeirdə adları keçən Pənceli, Mübariz, Polad kimi Milli Qəhrəmanlarımızda Cavanşir, Babək, Cavadxan kimi igidərimiz qəhrəmanlıq çeşməsindən su içənlərdir, ulu babaları kimi Vətən-yurd uğrunda şirin canından keçənlərdir:

Həzi kimi çox əzizdi,
Pəncəlidi, Mübarizdi.
Coşqun, dalğalı dənizdi
Vətənin ər əğulları.
İtirsə de Poladını,
İtirməyib soyadını.
Yazdı tarixə adını
Vətənin ər əğulları (səh.25)

Əgər Əlizadə "Vətənin ər əğulları", "Azerbaycan əsgəri" şeirlərində ümuminin qəhrəmanlığından danışrsa, "General", "Mübariz", "Haqqın yaşayır" şeirlərində artıq konkret hərbiçilərdən: Milli Qəhrəmanlarımızdan: Polad Həsimovdan, Mübariz İbrahimovdan və milli ordu quruculuğuna ilk qatılanlardan sayılan general-major Fikrət Seyfulla oğlu Məmmədovdan danışır. Şair her üç eloğlunu hörmətlə yad edir, onların vətənə böyük məhəbbətlərindən danışır, qəhrəmanlıq və şücaətlərindən söz açır. Şairin "General" şeri hərbi-vətənpərvərlik ruhlu qoşmadır. Burada sevinc və kədər qol-boyundur. Şair sevinir ki, Qarabağ azaddır. İşğal libasını soyunub. Ay-ulduzu üçboyalı bayraq dalğalanır Qarabağda. Şuşa, Kelbecər, Laçın, Zəngilanlıdan duman çökilib. Her yanda toy-şadyanalıqdır. Kədərlidir şair. Kədərlidir ki, Polad Həsimovsuzdur, o, qələbə sevincini yaşımadı. Tesəlli budur ki, Polad rəşadəti, Polad hünəri yadigar qalib, mənə-

vi-əxlaqi miras qalib xalqına.

Sən yoxsan, qələbə sevincimiz var,
Yoxluğundan doğan nisgilimiz var.
Sənlə qürur duyan üreyimiz var
Göstərdin rəşadət, hünər, general! (səh.29)

"General" şerinin ümumi ruhundan belə qənaət hasil olur ki, el-oba, yurd-vətən uğrunda şəhid olanlar ölmürlər, əbadiyətə qovuşur, xalqın hafızəsində canlı, diri qalırlar:

Şöhrətin, nüfuzun doğma elində,
Nəğmetək səslenir adın dilində.
Döyüşür silahın əsgər elində,
Səni anır hər bir əsgər, general! (səh.30)

Azerbaycanın Milli Qəhrəmanı, tekbaşına azığın düşmənlərə qarşılık udduran Mübariz İbrahimovun ezziz xatirəsinə həsr olunub şairin "Mübariz" şəri. Əlizadə bu şeirdə bir ordunun görə bilmədiyi Mübarizin tekbaşına görüdü faktı ümumiləşdirir. Bu fakt fonda Əlizadə Mübariz qəhrəmanlığınn özünəxəsləşməsini şerin nüvəsinə yerdərək fokuslaşdırır və Mübariz cəsəreti, Mübariz fədakarlığı qarşısında oxucunu heyrləndirir:

Qoydu ölümünü göz qabağında,
Düşmənlə üz-üzə durdu Mübariz.
Bir ordunun göre bilmədiyi,
Fəqət tekbaşına gördü Mübariz. (səh.36)

Dağ gərkəmlı, fil gövdəli Mübariz qorxu-hükür bilmədi. Aldı avtomati elinə. Gözənlənilərə hücumla getdi düşmən üstüne. Getdi ki, onlara göstərsin həddini. Kəssin yağıların ehədini. Biçsin töksün onları alaq otutek. Alınlardan yurdun qisasını, yurdunun intiqamını. Üreklerde qoymasın xalqın-millətin arzu-kamını:

Gəldi düşmən ilə qabaq-qabağa,
Gəldi ki, göstərsin ona həddini.
Cəsədlər leş kimi düşdü torpağa,
Əymədi əyilməz cınar qəddini. (səh.35)

Şair Əlizadə təfərrüata vərmədən Mübarizi yaddaqlan poetik ştrixlərə əbədiyyət taxtına - Allah dərgahına qaldırır və tesdiqləyir ki, Mübariz cəsəti, Polad hünəri yadigar qalib, mənə-

ban verdi, şəxsi həyatını xalqının ömrüne qatdı, ölümü ilə həm özünü, həm də vətənini yaşatdı:

Saxladı özüne son gülləsini,
Ölümdən qorxmadan ölüme getdi.
Apardı özülə yurd sevgisini,
Tanrı dərgahını ziyarət etdi. (səh.38)

Əlizadə Əsədov "Haqqın yaşayır" şerində oxucuları daha bir şəhid elog-lumuzla - general-major Fikrət Məmmədovla görüşür. Fikrət Məmmədov əslən Lənkərandır. Ziyalı ailəsində doğulub, şəhər 4 sayılı orta məktəbinin məzunudur. Bakı Ali Ümum-qoşun Komandirləri Məktəbini bitirib və Frunze adına Moskva Hərbi Akademiyada ali hərbi təhsilini başa vurub. Və Zaqafqaziya Hərbi Dairesində bir sıra mosul vəzifələrde çalışıb. Erməni təcavüzü başlayanda doğma Azərbaycana qayıdır və milli ordu quruculuğuna qatılıb. Lakin hərbi ya-radiciliğin qaynar çağlarında general-major Fikrət Seyfulla oğlu Məmmədov 40 yaşında gözənləniləndən həyatı tərk edir.. Əlizadənin şeri ömrü yarımcı qırılmış bu gənc generalın həyatına bir ağı, bir mərsiyyə, bir elegiya-dır. Öz şerilə şair matem saxlayır, göz yaşı tökürlər 40 yaşlı istedadlı hərbiçiyə, təəssüflərin ömrü-günü mübhəmliklər-de talan generala:

Qapını kəsəndə o azğın düşmən,
Ordunu yaratmaq zərurət oldu.
Vətən kömək umdu hər bir hərçi-dən,
İşgala qəlbində bir hiddət oldu. (səh.39)

(Ardı var)

Musa XANBABAZADƏ,
filoloq-ədəbiyyatşunas

